

ƏLƏKBƏR QASIMOV*

BƏSTƏKAR VASİF ADIGOZƏLOVUN SƏHNƏ ƏSƏRLƏRİ

Məqalədə Azərbaycanın görkəmli bestəkarı V. Adigözəlovun teatr sahəsindəki fəaliyyətindən bəhs edilir. Onun operaları və musiqili komedyaları barədə atraflı söhbət açılır. Burada sonatkarın respublika teatrları ilə əlaqlı, tamaşaçaya qoyulmuş əsərləri təhlil olunur, həmçinin müsiki bestələdiyi tamaşalar da yada salınır.

Eyni zamanda bestəkarın Naxçıvan Dövlət Musiqili Dram Teatrında sahnəyə qoyulan "Boşanaq, evlənərlik" musiqili komedyasını, onun yaradıcılığı bestəkar da məlumat verilir.

Açar sözlər: bestəkar, müsiki, teatr, tamaşa, komediya, rejissor, aktyor.

İrihəcmili əsərlərin, gözəl mahnıları müəllifi, görkəmli bestəkar, xalq artisti, professor Vasil Adigözəlovun teatrla ilk yaradıcılıq əlaqəsi 1958-ci ildə, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə başlamışdır. Burada möhəm ildə onun həmkarı Ramiz Mustafayevlə birgə yaradıcılıq məhsulu olan "Xəsis" musiqili komedyasına tamaşaçaya qoyulmuşdur. M.F.Axundovun məşhur "Hacı Qara" komedyasının əsasında ərsəyə gələn bu tamaşa Vasil Adigözəlovun musiqili komedyası janrında ilk təcrübəsi idi.

Premyerası 1958-ci il iyul ayının 11-də olan "Xəsis" musiqili komedyasının kuruluşu rejissoru Azərbaycan SSR Əməkdar artisti, sonralar isə respublikanın Dövlət mükafatı laureati Əliheydər Ələkbərov olmuşdur. Hacı Qara rolunda Lütfi Abdullayev iştirak etmişdir. Görkəmli sonatkarın uğurlu ifasından sonra Hacı Qaranı Bəşir Səfəroğlu (sonralar Azərbaycan SSR Xalq artisti) və Əlihüseyn Qarafərli və Əzələməməxsus tərzdə, müvəffəqiyətlə ifa etmişlər. Uzun müddət Heydər bəy rolunu Kamal Kərimov, naçınlik rolunu isə İmamverdi Bağırov (sonralar Azərbaycan SSR Əməkdar artisti) oynamışdır.

Bir müddət sonra V. Adigözəlovun ilk müstəqil və irihəcmili əsəri – "Ölülər" operası yarandı. Cəlil Məmmədquluzadənin eyniadlı tragikomedyasının əsasında yazılmış bu operanın libretto müəllifləri Firudin Mehdiyev (sonralar Azərbaycan respublikasının Xalq artisti) və Cahid Hilaloglu, şeirlərin müəllifləsi Aslan Aslanov (sonralar akademik) olmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Ballet Teatrının sahnəsində tamaşaçaya qoyulan bu operanın kuruluşu rejissoru Azərbaycan SSR Xalq artisti Şəmsi Bədəlbəyli, müsiki rəhbəri və dirijoru isə SSRİ Xalq artisti Niyazi (sonralar Sosialist Əməyçi Qəhrəmanı) idi. Kefli İskəndər rolunu ifa edən o zamanlar teatrın gone solisti, sonralar SSRİ xalq artisti Lütfiyyar İmanov böyük uğur və rəğbat qazanmışdı. "Ölülər" operasının premyerası 1963-cü il noyabrın 11-də olmuşdur.

60-ci illərin sonunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanmış bestəkarın "Keçmişin maişət səhnələri" adlı komedyasının M.Ə. Sabirin obrazı canlandırılmışdı. Bu rol İmamverdi Bağırov ifa edirdi. Tamaşanın kuruluşu rejissoru həmin dövrə teatrın baş rejissoru işleyən Əliheydər Ələkbərov olmuşdur.

1971-ci ildə Vasil Adigözəlovun adı yenidən Dövlət Musiqili Komediya Teatrının afişasında göründü. Bu dəfə teatr bestəkarın "Nənənin şahlıq quşu" adlı musiqili komedyasına müraciət etmişdi. Libretto müəllifi Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əliağa Kürçaylı (ölümündən sonra respublikanın Dövlət mükafatı laureati) olan bu sahne əsərinin də kuruluşu rejissoru Şəmsi Bədəlbəyli idi. 250 dəfədən çox göstərilən bu tamaşaçada uzun müddət baş rolları respublikanın xalq artistləri Nəsiba Zeynalova, Səyyavuş Aslan, Mobil Əhmədov və aktrisa Lütfiyyə Səfərova uğurla ifa etmişlər.

Axtarışlar (Ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq) 2019, № 2, səh. 118-121 119

Cəmi beş il sonra, 1976-cı ildə yenə də Vəsif Adigözəlov və Əliağa Kürçaylı birliyi musiqili komedyaların sahnəsində yeni bir əsərin görünməsinə səbəb oldu. Bu, "Boşanaq, evlənərlik" adlı musiqili komedyadır. Lakin çox da üzüntünlü olmayan bu tamaşa musiqili komedyadır teatrının repertuarından bir neçə il sonra çıxarıldı.

"Boşanaq, evlənərlik" musiqili komedyası 1982-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının sahnəsində hazırlanırdı. Azərbaycan SSR Əməkdar incəsənət xadimi Baxşı Qələndərliyin qurulmuş verdiyi bu tamaşaçada asas rolları sonralar respublikanın xalq atıtları olmuş Sofya Hüseynova və Rəza Cəfərhanova (Zeynəb), Yasəmən Ramazanova (Rəna), Rövşən Hüseynov (Çingiz), Həsən Ağasoy (İkram), Məmməd Quliyev (Əlimran), Əkbər Qardaşbəyov (Ağacan), Şirzad Abutalibov (Laborant oğlan), Naxçıvan MSSR Əməkdar artisti Yusif Haqverdiyev (Molla Musa), Nəzakət Xudiyeva (sonralar respublikanın Əməkdar artisti, Nərgiz), Minaya Möhrəmova (Laborant qız) ifa edirdilər.

Premyerası noyabr ayının 3-də gerçəkləşən tamaşanın kuruluşu rəssamı Yuran Məmmədov, dirijör Yusif Əsgərov, rejissor assistenti Həsən Ağasoy olmuşdur (2).

1984-cü illərdə Dövlət Musiqili Komediya Teatrında bəstəkarın daha bira əsəri sahnəyə qoyulur. Bu, Firudin Aşurovun rejissorluğu ilə hazırlanın "Lənət seytana" tamaşası idi.

2005-ci ildə isə musiqili komedyadır teatrında V. Adigözəlovun xalq yazarı Anarın eyniadlı librettosu əsasında yazdığı "Aldın payını, çağır dayım" əsəri tamaşaçaya qoyulur. Faiq Əzizbəyovun quruluşunda hazırlanmış maraqlı tamaşanın premyerası 2005-ci il iyulun 15-də olmuşdur.

V. Adigözəlov respublikalı teatrlarının da sahnəsində, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Dövlət Gənc Tamaşçılar Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında hazırlanmış bir sıra tamaşalarla müsələləşdir. Belə tamaşalardan ozamankı adıb və teatr tonqidi tərafından yüksək qiymətləndirilən xalq yazarı, Sənətçi Əməyçi Qəhrəmanı Mirzə İbrahimovun "Bəşərin komedyası, yaxud Don Juan" pyesi əsasında Dövlət Akademik Dram Teatrında hazırlanmış eyniadlı tamaşanı misal göstərmək olar. 1977-ci ildə tamaşaçaya qoyulan bu sahne əsərində gənc aktyor Rafael Dadaşov (indi Azərbaycan Respublikasının xalq artisti) baş rolda, həm də ilk dəfsə olaraq sahnəyə çıxmışdır.

2003-cü ildə bəstəkar özünün ikincisi irihəcmili sahne əsərini – "Natəvan" operasını Dövlət Akademik Opera və Ballet Teatrına təqdim edir. "Natəvan" operası müslihli misalımızın tarixində XXI əsrin ilk Azərbaycan operası da adlanır.

Böyük şair və ictimiax xadim Xursidbanu Natəvanın 170 illiyinə həsr olunmuş operanın libretto müəllifi Nəsimi İbrahimov, şeirlərin müəllifi Ruzgar Əsfəndiyevdir. Burada elcə də Xursidbanu Natəvanın, Qasim bəy Zakirin, həmçinin "Məclisi-üns"ün digər tanınmış fəallarının da şeirlərində istifadə edilmişdir.

Üç pərdə, proloq və epiloqdan ibarət olan operada Natəvandan əlavə bir sıra digər tarixi şəxsiyyətlərin – Qasim bəy Zakirin, Aleksandr Dünannın, Xəsəy bayının obrazlarını da görmək mümkündür. Hadisələrin Qarabağda, Şuşada cərəyan etməsi mövzü aktuallığı baxımdan da çox əhəmiyyət kəsb edir. Birinci pərdənin sonundan sahnenən Natəvanın ariyasındakı "Bir qarış da vərəmən torpağımdan" sözü, Vasil Adigözəlovun neçə illər əvvəl bəstələdiyi "Qərənlə" romansından sonuncu pərdənin finalında çox yerində istifadə etməsi həmin sahnələrin təsir qüvvəsinin artmasına yardım edir.

Bəs rolda Azərbaycan Respublikasının Xalq artisti Xurəman Qasimovannın iştirak etdiyi "Natəvan" operasının ilk tamaşası 2003-cü il dekabr ayının 7-də olmuş, böyük müvəffəqiyyətlə keçərək bəstəkarə və bütün yaradıcı heyət sənətkarı alıq və rəğbat qazandırmışdır.

Bələliklə, bir daha əmin olurraq ki, xalq artisti, görkəmli bestəkar Vasil Adigözəlovun teatrla əməkdaşlığı, xüsusi də onun operaları və musiqili komedyaları sonatkarın hörtərəfli

yarađicılığında qırımızı bir xələ keçir.

Sənətşünaslıq doktoru İmrüz Əfəndiyevanın monoqrafiyasından: "Vasif Adigözəlovun istedad və qabiliyyət imkanları ilə tanışlıq üçün "Ölürlər" operasındaki bir nüansa - milli musiqimizin qadim janrları ilə Avropana musiqi mədəniyyətini necə üzvi şəkildə qovuşdurmasına diqqət etmək dək kifayətdir" (1).

Sənətşünaslıq elmləri namizədi Sevinc Tofiqqızı yazır: "Əgər məndən soruşalar ki, V.Adigözəlovu bir səzəla necə təqdim edərsən, torəddüd etmənən "kübarlıq" sözünü işlərdərim. Bəli, o, əsl-nəcabəti bir nəsilin oğlu, böyük şəxsiyyət və istedən sahibi idi. Onun şəxsiyyətində və sonatında Ü.Hacıbeyliyə xas millilik və müdriklik, mülliimi Q.Qarayevdən qaçılmaz tarixilik və müsəriliyin vəhdəti, milli müraciyyənlək, alliterasiyalı mozaik düzünmü, ritm variasiyaları, monumentallıq və konseptuallıq V.Adigözəlov musiqisinin on ümdə bədii-estetik məziiyyətləridir" (3).

Azərbaycan Respublikasının Prezidenti conab İlham Əliyevin "Vasif Adigözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncamında deyilir: "Vasif Adigözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərindən. Bəstəkarın xalq mahnuları və müğəm enşənləri zəminində dünya musiqisinin müümü nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sarvətlər xazinasında özünəməxsüs layıqlı yer tutur".

Vasif Adigözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi əlaqədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında "Azərbaycan bəstəkarlarının inkişafında Vasif Adigözəlovun rolu" mövzusunda konfransın keçirilməsi, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal iştirai xadim kimi hərtərəflisi şəhəriyətə həsr olunmuş tədbirlərin təşkili, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, musiqi məktəblərində bir dörs saatının Vasif Adigözəlovun yaradıcılığına həsr olunması nəzərdə tutulmuşdu (4).
Bəstəkarın 80 illik yubileyi 2015-ci il sentyabr ayının 22-də Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında təntənlənə mərasim və zəngin konsert programı ilə qeyd olunmuşdur.
Vasif Adigözəlov 1973-cü ildə "Əməkdar incəsənat xadimi", 1989-cu ildə "Xalq artisti" fəxri adalarına layıq görüllər. 1980-ci ildən professor kimi gənc musiqiçilərin yetişməsində böyük rolу olan bəstəkar 1990-ci ildə Dövlət mükafatı laureatı olub. O, 1995-ci ildə "Şöhrət", 2006-ci ildə "İstiqlal" ordenləri ilə təltif edilib. Görkəmli sənətkar 2006-ci il sentyabr ayının 9-da, Bakıda vəfat edib və "İ Fəxri xiyaban"da dəfnə olunub.

ƏDƏBİYYAT

1. Əfəndiyeva İ. Vasif Adigözəlov, Bakı: Şur, 1999, 325 səh.
2. Rəhimli İ., Vəzirov C. Naxçıvan Teatrı, Bakı: Aspoliqraf, 2008, 352 səh.
3. "Mədəniyyət" qəzeti, 29 iyul 2017-ci il.
4. "Şərq qapısı" qəzeti, 05 avqust 2015-ci il.

**AMEA Naxçıvan Bölümü
sənətşünaslıq üzrə fəlsəfə doktoru
elekber.q@mail.ru*

COMPOSER VASIF ADIGOZALOV'S STAGE WORKS

The article deals with the activities of prominent Azerbaijani composer V.Adigozalov in the theater industry. Detailed talk about his operas and musical comedies. Here, the artist analyzes his relations with the republican theaters, plays and plays, as well as his musical compositions.

At the same time, the composer is also informed about the musical comedy "Divorce, Marriage", and his creative team, which is being staged at Nakhchivan State Musical Drama Theater.

Key words: composer, music, theater, spectacle, comedy, director, actor.

Алекбер Гасымов

СЦЕНИЧЕСКИЕ ПРОИЗВЕДЕНИЯ КОМПОЗИТОРА ВАСИФА АДЫГЕЗАЛОВА

В статье рассказывается о деятельности выдающегося композитора Азербайджана В.Адыгезалова в области театра. Здесь анализируются связи мастера с театрами республики, постановки его произведений, а также вспоминаются спектакли, которым он компоновал музыку.

В то же время дается информация о музыкальной комедии композитора «Давай разведемся, потом поженимся», которая была поставлена на сцене Нахчиванского Государственного музыкально-драматического театра, о его творческом составе.

Ключевые слова: композитор, музыка, театр, спектакль, комедия, режиссер, актер.

(AMEA-nın müxbir üzvü Cəfər Qiyasi tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlk variant 01.04.2019
Son variant 24.06.2019